

TƏMİRÇİ ÇİLİNGƏR VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR

1. Təmir edilən avadanlığın, aqreqat və maşının konstruktiv xüsusiyyətləri və sxemləri
2. Təmir edilmiş avadanlığın təmir, yığma, quraşdırma, dəqiqliyə yoxlama və sınaq metodları
3. Avadanlığın işləyən detallarına, qovşaqlarına, mexanizmlərinə yol verilən yükləməni, sınımlarını və qəzaların qarşısını almaq üçün profilaktiki tədbirlər
4. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normaları

1. Detal deşmə dəzgahına necə bərkidilir?

- A) Qaynaq ilə
- B) Bolt və qayka ilə
- C) Sıxıcı mənqənə ilə
- D) Əl ilə tutmaqla
- E) Pərçimlə

2. Detallarda hansı alətlə yiv açılır?

- A) Kəski
- B) Lerka
- C) Burğu
- D) Frez
- E) Metçik

3. Metalları əl ilə kəsən alətlərə aşağıdakılardan hansı aid deyil?

- A) Qayçı
- B) Boru kəsən
- C) Mişar
- D) İti dodaqcıq
- E) Qarmaq